

UNİVERSİTET XƏBƏRLƏRİ

TƏLƏBƏLƏRİMİZ YAY LİDERLİK MƏKTƏBİNDƏ



Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə avqustun 9-15-də Şəki şəhərində 100 nəfərdən ibarət “Xəmsə” Yay Liderlik Məktəbi təşkil olunmuşdur. Liderlik məktəbində Xəzər Universitetinin Tələbə Məclisinin fəal üzvləri olan Taclı Ələsgərli, Kənan Kərimov və Şahlar Məmmədov da iştirak etmişlər.

Yay məktəbinin məqsədi gənclərdə liderlik xüsusiyyətlərini inkişaf etdirmək olmuşdur. Yay məktəbi

ərzində iştirakçılar “Liderlik”, “Komanda işi”, “Ünsiyyət bacarıqları”, “Layihənin yazılması” və s. mövzularda təlimatlandırılmışlar.

Yay məktəbinin sonunda iştirakçılara sertifikat verilmişdir.



ANS TV-DƏ HAMLET İSAXANLININ MÜSAHİBƏSİ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı sentyabrın 19-da ANS kanalının “Xəbər” verilişinə distant təhsil (məsafədən, uzaqdan təhsil) haqqında müsahibə verdi. O,

məsələnin tarixinə və mahiyyətinə toxundu. Distant təhsilin növləri, üstün cəhətləri və problemləri barədə danışdı. Xəzər Universitetinin bu sahədə uğurları haqqında məlumat verdi.

İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ NÜMAYƏNDƏSİ XƏZƏR UNİVERSİTETİNDƏ



Sentyabrın 20-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini Abdul Moiz Boxarini qəbul etdi. Xəzər Universiteti ilə İslam Əməkdaşlıq Təşkilatının əməkdaşlıq

perspektivləri, o cümlədən İƏT-nin “İslam aləmində elmlər vasitəsi ilə həmrəylik” adlı elmi mübadilə proqramı geniş müzakirə olundu. Bu proqram tələbələr üçün təqaüdlər, müəllim heyəti mübadilələri, elmi-tədqiqat layihələri, distant təhsil proqramları kimi istiqamətləri maliyyələşdirir.

XƏZƏR UNİVERSİTETİ HAZIRLIQ MƏRKƏZİNİN MƏKTƏBLƏRDƏ TƏQDİMƏTİ


Xəzər Universiteti Hazırlıq Mərkəzinin (XUHM) işçi heyəti sentyabrın 20 - də Bakının Nizami rayonundakı 12, sentyabrın 21-də 61, sentyabrın 24-də 229, sentyabrın 25-də isə 109 nömrəli orta məktəblərdə olmuşdur. Müəllim və şagird kollektivlərinin iştirakı ilə keçirilən görüşləri məktəb direktorları açaraq, Xəzər Universiteti haqqında geniş məlumat vermişlər. Sonra XUHM - in icraçı direktoru Emin Rüstəmov ardıcıl olaraq məktəblərdə universitetin hazırlıq mərkəzinin geniş təqdimatını keçirmişdir. Görüşlərdə iştirak edən şagirdlərə XUHM haqqında broşürələr paylanmışdır. Görüşlərin nəticəsi olaraq XUHM-in fəaliyyəti mək-



təb kollektivlərində və şagirdlərdə böyük maraq doğurmuşdur.

2010-ci ildə “İlk Addımlar” və Xəzər İnternet İnstitutunun birgə dəstəyi ilə “Könüllülük proqramı” fəaliyyətə başlayıb.

Könüllülük proqramının əsas məqsədi yeni kadrlar hazırlamaq, onlara təcrübə əldə etməkdə kömək etmək və müxtəlif şirkətlərə yönləndirməkdir.



Ruslan Alekseyev

Proqram çərçivəsində tələbələrə müxtəlif mövzularda tapşırıqlar verilir, onların əsasında könüllülər təqdimat hazırlayırlar. Əlavə olaraq tələbələrə öyrənmək üçün müəyyən proqramlar verilir. Təqdim olunan sifarişləri işləyən kö-

nüllülər yoxlanaraq testdən keçirilir və tam hazır olarlarsa, “Könüllülük proqramı” onları müxtəlif şirkətlərə yönləndirir.

Bu proqrama marağı olanlar layihədə könüllü kimi iştirak edib, öz istəklərindən də artıq bilik və təcrübə əldə edə biliblər. Proqramı uğurla başa vuran, hal-hazırda proqramçı kimi çalışan Ruslan Alekseyev və Azər Abbasov öyrəndikləri bilik və təcrübədən hal-hazırda necə istifadə etdiklərini və eləcə də proqram haqqında öz təəssüratlarını bildirdilər.

2010-cu ildə, yeni fəaliyyətə başladığı dövrdə bu layihə R.Alekseyev üçün proqramlaşdırma dünyasına yeni açılan bir qapı oldu. Əvvəllər dərslərə ciddi yanaşmayan Ruslan bir-neçə dərstdən sonra anlamışdı ki, bu, əsl onun axtardığı bir proqramdır və tədricən özünü bir veb proqramçı kimi hiss etməyə başlamışdı. Ruslan qeyd etdi ki, “layihə çərçivəsində mən özümə inamı öyrəndim və öz gücümə inanmağa başladım. Çünki beş proqramı hər hansı universitet daxilində öyrənmək hər tələbəyə nəşib olmur. Özümə inam sayəsində mən bu şans əldə etdim”. Könüllülük proqramında o, HTML proqramlaşdırma dilini, CSS, PHP və eləcə də Javascripti öyrəndiyini söyləyir. Keçdiyi bu kurslardan sonra Ruslan ciddi işə başlayıb və ilk olaraq Xəzər Universitetinin saytının proqramlaşdırmasında iştirak edib. BMT-nin Azərbaycanadakı rəsmi saytının təkmilləşdirilməsi də R.Alekseyevə aiddir. Hal-hazırda isə o, İT sahəsində olan böyük şirkətlərdə layihələrin qurulması ilə məşğuldur və proqramçı olaraq çalışır.

Növbəti könüllü A. Abbasov isə layihəyə keçən ilin sentyabr ayında qoşulub. Məqsədi təhsil sektorunda tələbələrin əziyyət çəkdiyi sahəni öyrəni, onun inkişafına dəstək olmaqdır.



Azər Abbasov

A. Abbasov deyir ki, “bu proqram sayəsində məndə hər cür layihəni asanlıqla yerinə yetirmək inamı yarandı”. Onu da qeyd edək ki, Azər burada təkcə proqramlaşdırmanı yox, həm də hər hansı bir layihəni uğurla başa çatdırmaq üçün komanda üzvləri arasında səmimi münasibətin əsas şərt olduğunu öyrəndi. Hal-hazırda o, əldə etdikləri biliklər əsasında bir sıra layihələr üzərində, o cümlədən özəl bankların birində proqramçı olaraq çalışır.

“İlk Addımlar” 2001-ci ildən firststeps.az, indi isə “İlk Addımlar” adı altında Azərbaycanda fəaliyyət göstərən ilk təhsil portalıdır. Saytın məqsədi Azərbaycanda informasiya texnologiyaları sahəsində ilk addımlarını atmaq istəyənlərə köməklik göstərmək, yeni texnologiyalar haqqında tədris materiallarını doğma dilimizdə istifadəçilərə təqdim etmək və bu sahədə bilikləri olanları bir yerə toplayıb, güclü bir İT tədris mərkəzi yaratmaqdır. Saytda olan məlumatların (dərslilər, referatlar və s.) Azərbaycan dilində olması Azərbaycanda informasiya texnologiyalarına marağın artmasına kömək edir.

Xəzər İnternet İnstitutu Xəzər Universiteti daxilində tələbə məlumat mərkəzi yaratmaq, sayta nəzarət etmək, web layihələr reallaşdırmaq məqsədi ilə 2010-cu il oktyabr ayının 1-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsxanlının əmri ilə yaradılıb. İnstitutun məqsədi, həmçinin, universitetin nəzdində mobil proqramlaşdırma mövzusunda laboratoriya açmaq, tələbələr ilə müxtəlif web layihələr tapmaq və reallaşdırmaq, eləcə də müxtəlif yarışmalar, müsabiqələr təşkil etməkdir. İnstitutun direktoru “İlk Addımlar” layihəsinin təsisçisi Rəşad Əliyevdir.

“Xəzər Xəbər”